



(əvvəli ötən saylarımda)

Səfər kəndli ilə, aşağı təbəqədən olan adamlardan heç biri ilə işi yox idi. O, ancaq xalqın malını basıb yeyən, hərinlayan və xalqa yuxarıdan-aşağıya xor baxanları tənqid edirdi. Bir gün Səfər müəllimin latış dostu Valentinas Vilnüsden Ağtəpə rayonuna qonaq gəlir. Səfər onu rayonun bütün görməli yerlərinə aparır. Yolda Valentinas Səfər müəllimden xahiş edir ki, Şah Abbasın karvansarayına getsinlər, orani görmək arzusundadır. Səfər Valentinasın arzusunu yerinə yetirir, onlar yaxın kənddə yerləşən Şah Abbas karvansaraya gedirlər. Amma orada gördükələri ürəkaçmayan mənzərə Səfər müəllimi bərk dilxor edir. Ordan qayıdır Valentinası yola salan kimi Səfər dərhal evlərinə gedib rayon mədəniyyət şöbəsinin müdürü Valid müəllimin evinə zəng edir. Aralarındaki kiçicik dialoqda Səfər müəllim rayon mədəniyyət şöbəsinin müdürü Valid müəllimi utandırır.

- Allo. Valid müəllim, axşamın xeyir. Bəri bax, Valid müəllim, inqilabdan qabaq sənin atan kim olub?

- Noolacaq, ay Səfər müəllim, muzdur olub.

- Hardayı onun evi, durmur?

- Yaziğin evi olub ki, bir çovustanı var idi...

- Bax o çovustan harda olub, yeri-yurdu...

- O çovustanın yerində indi biz olurq də...

- O ikimərtəbəli, qəşəng ev səninkidi?

- Bəli, Səfər müəllim. Qadan alım, menim heç ikimərtəbə tikdirmək fikrim-filanım yox idi. Bir gün, Allah cəmi ölenlərə rəhmət eləsin, rəhmətlik dədəm yuxuma girdi. Yaziq kişi maa dedi ki, bəs, ay Valid, hemişə arzulamışam ki, mənim də daş evim olsun, özü də ikimərtəbə. Hə, rəhmətlik dedi ki, mənim imkanım olmayıb, ağalar, bəylər qoymuyub. İndi, ay oğul, Şükür Allaha, Şura höküməti...

Səfər onun sözünü kəsdi:

- Valid müəllim, Şah Abbas yuxuna girməyib ki, heç?

- Şah Abbas? Şah Abbas yoox... Heç yuxuma girsə də, tanımaram.

- Eşitmisəm ki, gecə yatanda bir adamı yuxuda gömək üçün onu ürəyində tutub yasdığı çevirirsən, o adam mütləq yuxuna girir... Bura bax, a kişi, yasdığı-zadı

SEYRAN SƏXAVƏTİN DİLİNİN OBRAZLILIĞI - OBRAZLARININ DİLİ

çevirmek lazım deyil. Niyə Şah Abbasın karvansarayına baxmırısan, bir el gəzdirmir-sən? Rəhmətlik dədən demiş, Şura hökümətinin hesabına ikimərtəbəli ev tikmişən, ay muzdur oğlu muzdur, ancaq Şura höküməti tarixi abidələr haqqında qərar verib, onu niyə elemirsən?

- Allah səni bizim camaata çox görməsin, ay Səfər müəllim, gör heç bizim ağlımiza gəlir? Tarixi keçmişimizə hörmət hər birimizin...

- Uzatma, elə bilirsən bu mənim ağlıma gəlib... Vilnüsden bir qonağım gəlib, getmişdik baxmağa, biabırçılıqdi...

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənet Arxivində Seyran Səxavətin əsərlərinin əlyazmalarının saxlandığı 735 nömrəli fondda tədqiqat işimlə bağlı araşdırma apararkən maraqlı məqamlarla qarşılaşdım. Belə ki, ədinin "Hamı elə bilirdi" adlı ilk nəşr kitabında işıq üzü görən, mühərribə illərində bəhs edən "Ağrı" povestinin ilk el yazmasında əsərin adı "Başı kəsik arvadın oğlu" idi. Bu povestdə böyük vətən mühərribəsinin vətənimizə, elimizə getirdiyi bələli dəhşətlər, yüzlərə uşağın atasız, gəlinlərin dul, anaların oğulsuz qaldığı illərin ağrıları təsvir olunur. "Ağrı" povestində əsas adı çəkilən Firəngiz xala isə əri mühərribədən qayıtmadığına görə, el arasında "başı kəsik arvad" çağrılırmış, əsər də məhz onun adı ilə "Başı kəsik arvadın oğlu" adlandırılıb. Qərb qrupu dialektlərində, o cümlədən Seyranın mənsub olduğu Qarabağ dialektində kişi, ər baş hesab olunar, ərsiz qadın isə "başı kəsik" adlanardı. Bu kimi ifadələrdən istifadəsi həm də yazıçı Seyran Səxavətin xalq dilinə, həyat tərzinə son dərəcə bələdiyindən xəber verir.

Xalq şairi, professor Bəxtiyar Vahabzadə "Ədəbiyyat və incəsənet" qəzetində çap etdirdiyi "Oxudum, heyran oldum" adlı məqaləsində Seyranın nəşr dilinin xəlqiliyini xüsusi qiymətləndirərək yazdı: "Seyran kəndi, kənd mühitini, kənd məişətini, adət-ənənəni və ümumən xalqın inanclarını yaxşı bildiyini əsərlərinin hər səhifəsində göstərir. Buna görə də onun dili xalqın şəhdi-şirəli danışq dilidir. Məsələn: "qırışığı açıldı", "suyu sızılışızlıq getdi", "əlim aşağıdı", "başına at təpib", "cın atına mindi", "qızın çıçayı çirtladı", "Hoydu-hoyduya götürdü", "məni cin atına mindirdi" və s. ifadələri nümunə göstərə bilərik".

Milli ədəbiyyatımızda tipi öz dili ilə danışdırma, tipin

öz danışığı ilə özünü ifşası Mirzə Ələkbər Sabirin satiraları ilə başlayır. Böyük Sabir ilə başlayan bu yazı üslubu Əbdürəhim bəy Haqverdiyevin də yaradıcılığında - "Marallarım", "Xortdanın cəhennəm məktubları" və s. əsərlərdə müşahidə olunmaqdadır. Seyran Səxavət də Sabir ənənəsinə sadıq qalaraq sələflərinin bu yazı tərzini özünəməxsus şəkildə davam etdirmişdir. Belə ki,



yazıcının "Dəyirmanın boğazında" (1976), "Paravozsürən" (1976), "Qaçay müəllim" (1987) hekayələrinin qəhrəmanları öz danışçıları ilə oxucunu özünə güldürür.

"Qaçay müəllim" i ədib özü hekaye adlandırsa da, biz bu əsəri gözlenilməz sonluqla bitdiyi üçün novella hesab edirik. Arxivdə tədqiqat apardığım zaman bu hekayənin ilk əlyazma nüsxəsinə rast gəlmışdım ki, həmin variantda əsər "Gimnastika dərsi" adlandırılmışdı. Görünür, sonradan müəllif əsəri hadisələri ətrafında cərəyan etdiyi əsas qəhrəmanın adı ilə "Qaçay müəllim" adlandırıb. Qaçay müəllim təkce davranışları, düşüncə tərzi ilə deyil, hətta geyimi, libası, ailəsinə, həyat yoldaşına münasibəti baxımından da o zamankı Azərbaycan kəndi üçün yeni bir obrazdır. Qaçay müəllim kənddə ilk silindr papaq qoyan kişidir. Kənd camaatinin hamısının buxara papaq qoyduğu bir vaxtda Qaçayın geyimi hər kəsde maraq doğurur. Əsərdə obrazlar azdır, hadisələr bir kənddə və cəmisi iki ailənin məişəti fonunda baş verir. Şükür kişi ilə Güləndəmərəvadın heç nə başa düşmədiyi, key kimi gözlərini döydüyü görən Şükür kişi izah edir ki, "Ay arvad, yəni, Qaçay müəllim bizim adam dəyil, - Əmirkənin adamıdır". (yəni Amerikanın adamıdır - X.Ə). Bu xəbəri arvadına verəndən sonra Şükür birbaşa sahə müvəkkilinin yanına gelir, Qaçayla bağlı şübhələrini yerli-yataqlı sahə müvəkkilinə danışır və onun tutulmağının vacibliyini vurğulayır. Məsələni aydınlaşdırmaq məqsədilə onlar Qaçayın evinin həndəvərində dolanırlar, Şükür kişi bildirir ki, Qaçayın Əmirkəyə necə xəbər verdiyini bu saat öz gözlərinizlə görəcəksiniz. Bu zaman evin qapısı açılır və Qaçay bayır çıxır.

"İkinci mərtəbədəki qapı cirildədə və cirilti kəsilən kimi addım səsləri eşidildi. Onlar əvvəlcə pilləkəndə Qaçayın ayağının birini, sonra ikincisi ni, sonra da onu başdan-ayağa gördülər. Qaçay çox qayğılı görünürdü. Əlini saçına çəkdi, şirin-şirin gərənəşdi, saatına baxdı, cəld yuxarı çıxdı. Sahə müvəkkili nəfəsini çəkmədən onun hərəkətlərinə fikir verirdi. Qaçay əlindəki balaca ra-

məye məcbur edən nə ola bilər. Şübhəsiz ki, o, ya oğurluq, ya da casusluqla meşguldür.

Hekayədə Qaçayın öz arvadı Eyzangül və Şükür kişisinin arvadı Güləndəmərəvadın heç nə başa düşmür, sonra da tez-tez özünə deyir ki, Şükür kişi nobatdan gələndə ona otur yox, əyləş desin. Qaçayın arvadına adıyla deyil, "Eyzangül müəllim" deyə müraciət etməsi də Güləndəmərəvadın xoşuna gəlmir, onlara arsız kimi baxır. Amma Qaçayın yolboyu qayğıyla, nəzakətə rəftarı, evlərinə çatanda isə aldığı giylərden Şükür kişiyə də pay göndərməsi qadının ürəyini açır, düşünür ki, evə çatan kimi ərinə desin ki, bu cür yaxşı adamdan oğurluqda, satqınlıqda şübhələnmək günahdır. Evdəki səhbətlərində Şükür kişi Qaçaydan da, onun ailəsindən də uzaq durmağı möhkəmcə tövsiyə edir və bununla da ürəyi soyumayan Şükür kişi "Qaçay müəllim işpiyonu" - deyir. Güləndəmərəvadın heç nə başa düşmədiyi, key kimi gözlərini döydüyü görən Şükür kişi izah edir ki, "Ay arvad, yəni, Qaçay müəllim bizim adam dəyil, - Əmirkənin adamıdır". (yəni Amerikanın adamıdır - X.Ə). Bu xəbəri arvadına verəndən sonra Şükür birbaşa sahə müvəkkilinin yanına gelir, Qaçayla bağlı şübhələrini yerli-yataqlı sahə müvəkkilinə danışır və onun tutulmağının vacibliyini vurğulayır. Məsələni aydınlaşdırmaq məqsədilə onlar Qaçayın evinin həndəvərində dolanırlar, Şükür kişi bildirir ki, Qaçayın Əmirkəyə necə xəbər verdiyini bu saat öz gözlərinizlə görəcəksiniz. Bu zaman evin qapısı açılır və Qaçay bayır çıxır.

"İkinci mərtəbədəki qapı cirildədə və cirilti kəsilən kimi addım səsləri eşidildi. Onlar əvvəlcə pilləkəndə Qaçayın ayağının birini, sonra ikincisi ni, sonra da onu başdan-ayağa gördülər. Qaçay çox qayğılı görünürdü. Əlini saçına çəkdi, şirin-şirin gərənəşdi, saatına baxdı, cəld yuxarı çıxdı. Sahə müvəkkili nəfəsini çəkmədən onun hərəkətlərinə fikir verirdi. Qaçay əlindəki balaca ra-

dionun antenasını çəkib çıxara, randa Şükür kişi yanında uzaan sahə müvəkkilinə piçildədi: Qaçay işpiyonu.

Sahə müvəkkili bir anın içində hər şeyi başa düşdü. Gülmək onu tutmuşdu.

Qaçay isə radionu açıb sahə idmanını edirdi: - Sabahınız xeyir, yoldaşlar. Gimnastika dərsinə başlayırıq..."

Hadisələrin bu cür gülməli, gözlenilməz sonluqla bitməsi bize Əbdürəhim bəy Haqverdiyevin "Bomba" hekayəsini xatırladır. Feyzulla kişisinin evində bomba axtaranların əli boşça çıxdığı, bomba kisələrinin əvəzine qarşı tapıldığı kimi Şükür kişisinin xəbərdarlığı ilə "Kəşfiyyat gələn" sahə müvəkkili də Qaçay müəllimin yapon maqnitafonuna qulaq asasa sahə idmanı - gimnastika ilə məşğul olduğunu öyrənir.

Bəxtiyar Vahabzadə Seyran Səxavətin əsərlərinin bədii sənətkarlıq və dil xüsusiyyətlərindən danışarkən maraqlı bir detali xüsusi şəxsiyyəti qeyd edirdi: "Seyran Səxavətin əsərlərində təsvir, demək olar ki, yoxdur. Əvəzinə canlı səhbət, dialoqlar dan doğan vəziyyət və vəziyyətlərdən doğan hərəkət aparcıdır. Buna görə də, təccüb edirəm, nəyə görə Seyran yalnız bir əsərlə dramaturgiyadan əl çəkdi? Onun əsərlərində canlı səhbət təsviri əvəz edir. Yəni özü danışdır, obrazlarını daşıdır. Dialoqlar nəyisə sübut, nəyisə inkar etmək məqsədini güdmür, yalnız göstərir".

Bununla bağlı bir məqamı qeyd etmək istərdik ki, doğrudur, Seyran Səxavətin çox az dram əsəri səhnələşdirilib və bu da belə ictimai fikrin yaranmasına əsas verir ki, o, dramaturgiyadan tez əl çəkdi. Amma arxivdə araşdırma apardığımız zaman mən təmam başqa reallıqla qarşılaşmış oldum. Seyran Səxavət dramaturq kimi də qələmini çoxlu sayda pyeslarında sırayıb və bu addımlar olduqca uğurlu alınıb. Əlyazmalar əsərsində həmin əldə etdiyimiz, hələlik işləş üzü görəməyən əsərləri: "Xəyanət", "Dünya birinciliyi" ("Gün ağladılar"), "Daş dönmüş ürək", "Tabut" ("Büst"), "Paravozsürən", "Qapıların özündə qalan dünya", "Qızıl teş" pyeslərini və "İsax-Musax" povestini nəşrə hazırladıq.

"Yazıcının vəzifəsi həqiqəti söyləməkdir. Və onu elə söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusun və başa düşsün"- bu fikirlər məşhur Amerika yazıçısı U.Folknerə məxsusdur.

(ardı 11-ci səhifədə)

O, həqiqi nəşr nümunələrinin şair əmeyinin məhsulu kimi meydana çıxdığını qeyd edərək: "Mənim nəşrim poeziyadır" deyirdi. Folknerin fikrincə, "hər bir romançı poetik düşüncələrini nəşrlə ifadə edə bilən şairdir. Daha doğrusu, adam əvvəlcə şeir yazır, bunun ardınca, öz formasının mürəkkəbliyinə görə poeziyadan sonra ikinci yerde duran hekaye janrını təcrübədən keçirir, daha sonra roman yazmağa başlayır".

Bu fikirlər, mahiyyət etibarilə, Seyran Səxavət ya- radıcılığına tam aid edilə bilər. Nəsrin şeiriyyətini ya- rada bilmək Qoqola, Folknerə aid olduğu qədər Yusif Səmədoğluna, Seyran Səxavətə də aid olmalıdır. Mərhum professor Mürşüd Məmmədli yazır ki: Seyra- nin nəşr dili o qədər axıcıdır ki, bəzən adama elə gəlir ki, şeir oxuyursan. Seyran Səxavət nəşrə poeziya- dan gəlmış və nəşri poezi-

SEYRAN SƏXAVƏTİN DİLİNİN OBRAZLILIĞI - OBRAZLARININ DİLİ

ya səviyyəsinə qaldırmış qüdrətli yazıçılardandır.

Seyran Səxavətin nəşrində bir şeiriyyət, şeir duyuyluluğu var. Yazıçı bəzən mürəkkəb, hətta mücərrəd görünən fikirləri, hissələri belə oxucuya son dərəcə təbii və doğma axarda təqdim edə bilir. Oxuduqca sanki rastlaşdırılmış hadisələr gözünün önündə kino lenti kimi canlanır, obrazların fikir, düşüncə, istək və əzab aləmləri oxucuya aydın şəkildə təqdim olunur. Bu mənada, biz Seyran Səxavətin bədii nəşrində qəhrəmanların mənəvi dünyasını, bu dünyanın içini, daxili gizlinlərini görür, obrazın ruhani varlığı ilə qarşılaşıraq.

Əgər bədii əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hissələri keçirib ruhən onlara qaynayıb

qarışırsa, deməli, bu əsl sənet əsəridir. Bele əsəri oxuyan adama elə gəlir ki, burda yazılanların hamısı onun çoxdan demek istədikləridir. Əsl sənet əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sədləri götürür.

Əsl sənet əsərinin gücü məhz burda - insanı öz tənhalığından xilas etəyib başqalarına doğmalaşdırmağındadır. Bu mənada, adlar, titullar, hamısı yazıçı üçün önəmsiz şeylərdir. Önəmlı olan oxucu qəlbinə gedən yolu tapmaq və oxucuya istədiyini verməyə çalışmaqdır. Əslində, böyük mükafatlar yazıçının dəhiliyinə tam dəlalət edən amil deyil. Bu mənada, oxucu qəlbinə gedən yolu tapan və oxucusunu özü ilə bərabər Haqqə tapındıran Seyran Səxavət yazdıqı əsərlər

vasitəsilə insanlar arasında sədləri götürür, onları tənhalıqdan xilas edib bir-birinə doğmalaşdırır və oxucunu sözün həqiqi mənasında işığa, nura, daxili saflığa doğru yönəldir.

Yazıçı istər mövzu, problem, istərsə də bədii sənətkarlıq və dil cəhət-dən Azərbaycan nəşrinin ən yaxşı ənənələrinə söykənir və onu inkişaf etdirir. Tənqid-i-satirik, ironik ifadə tərzinin dərinliyi, dramatizmin qüvvətli yumorla birləşməsi, bədii formanın kamilliyyi və zənginliyi Seyran Səxavətin nəşrinin əsas xüsusiyyətləridir. Onun tekçə nəşrinə deyil, ümumilikdə bütün yaradıcılığına xas olan humanizm oxucuda dərin mənəvi aləm forma-laşdırır və insanı əxlaqiyyə bütövlüyü, kamilliyyə, özünüdərkə yönəldirir.